

İqtisadiyyat və idarəetmə üzrə test tapşırıqları

1. Ekonomiksin prinsiplərindən "İnsanlar arasındakı münasibətlər" meyarı üzrə qrupa aid olanı seçin:

- A) Ticarət hər kəs üçün faydalı ola bilər
- B) İnsanlar stimullara cavab verir
- C) Cəmiyyət inflyasiya ilə işsizlik arasında qısamüddətli seçimlə üzləşir
- D) İnsanlar seçimlərlə üzləşir
- E) Dövlət həddən artıq pul çap etdikdə qiymətlər qalxır

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

2. Ekonomiksin prinsiplərindən "Bütövlükdə iqtisadiyyat necə işləyir" meyarı üzrə qrupa aid olanları seçin:

- A) Rasional insanlar marjinal faydanı düşünürlər
- B) Ölkədəki həyat səviyyəsi həmin ölkənin əmtəə və xidmətləri istehsal etmək qabiliyyətindən asılıdır
- C) Bir şeyin dəyəri onu əldə etmək üçün imtina olunanlarla ölçülür
- D) Bəzən dövlətlə bazar fəaliyyətinin nəticəsini yaxşılaşdırma bilər
- E) Adətən bazarlar iqtisadi fəaliyyətin təşkili üçün yaxşı üsuldur

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

3. "Hər bir fərd ictimai mənafeyi deyil, yalnız öz mənfəətini güdür və bunu etməklə o, bazarın "Gözəgörünməz əl"i tərəfindən idarə edilib, özü də bilmədən, ictimai maraqlar üçün narahat olan fərdlərə nisbətən ictimai maraqlara daha çox xidmət etmiş olur". Bu ifadələr klassik iqtisad məktəbinin hansı məşhur nümayəndəsinə mənsubdur?

- A) Con Ramsey Mak-Kullox
- B) David Rikardo
- C) Tomas Maltus
- D) Jan Batist Sey

E) Adam Smit

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

4. Alternativ xərclərin mahiyyətini izah edin:

- A) Alternativ xərclər sabit və dəyişən xərclərin məcmusundan ibarətdir
- B) Alternativ xərclər birbaşa və dolay xərclərin cəmindən ibarətdir
- C) Alternativ xərclər bir şeyi əldə etmək üçün imtina olunanların dəyərindən ibarətdir
- D) Alternativ xərclər relevant xərclərdir
- E) Alternativ xərclər əməliyyat və kapital xərclərinin məcmusunu əks etdirir

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

5. Dövri-axın modelinə əsasən: “Əmtəə və xidmətlər bazarında ... alıcı, ... isə satıcıdır”

- A) Müəssisələr; ailə təsərrüfatları
- B) Ailə təsərrüfatları; dövlət
- C) Müəssisələr; dövlət
- D) Dövlət; ailə təsərrüfatları
- E) Ailə təsərrüfatları; müəssisələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

6. Dövri-axın modelinə əsasən: “İstehsal amilləri bazarında ... alıcı, ... isə satıcıdır”

- A) Ailə təsərrüfatları; müəssisələr
- B) Dövlət; ailə təsərrüfatları
- C) Müəssisələr; ailə təsərrüfatları
- D) Ailə təsərrüfatları; dövlət

E) Dövlət; müəssisələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

7. İstehsal imkanları həddi modelinə əsasən istehsal imkanları həddi əyrisinin üzərində olan nöqtələr ... əks etdirir:

- A) Qeyri-səmərəli istehsal miqdarını
- B) İstehsalı mümkün olmayan miqdarı
- C) Səmərəli istehsal miqdarını
- D) Müvəqqəti qeyri-səmərəli istehsal miqdarını
- E) İstehsalı müvəqqəti mümkün olmayan miqdarı

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

8. İqtisadiyyat elmi ənənəvi olaraq hansı sahələrə bölünür?

- A) Özəl və dövlət sektorunun iqtisadiyyatı
- B) Milli iqtisadiyyat və dünya iqtisadiyyatı
- C) Müəssisə iqtisadiyyatı və ümumi iqtisadiyyat
- D) Mikroiqtisadiyyat və makroiqtisadiyyat
- E) Kapitalist yönü iqtisadiyyat və inzibati-amirlik yönü iqtisadiyyat

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

9. Mikroiqtisadi nəzəriyyə nəyi öyrənir?

- A) Dövlətin və müəssisələrin verdikləri qərarları və onların müəyyən bazarlarda qarşılıqlı əlaqəsini
- B) Ailə təsərrüfatlarının və müəssisələrin verdikləri qərarları və onların müəyyən bazarlarda qarşılıqlı əlaqəsini

C) Fərdlərin və ailə təsərrüfatlarının verdikləri qərarları və onların müəyyən bazarlarda qarşılıqlı əlaqəsini

D) Ailə təsərrüfatlarının və dövlətin verdikləri qərarları və onların müəyyən bazarlarda qarşılıqlı əlaqəsini

E) Fərdlərin və dövlətin verdiyi qərarları və onların müəyyən bazarlarda qarşılıqlı əlaqəsini

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

10. Rəqabətli bazar:

A) Bazar qiymətinə müəyyən təsiri olan, çoxlu sayda alıcı və satıcıdan təşkil olunmuş bazardır

B) Bazar qiymətinə əhəmiyyətli təsiri olan, az sayda alıcı və satıcıdan təşkil olunmuş bazardır

C) Bazar qiymətinə əhəmiyyətli təsiri olan, çoxlu sayda alıcı və bir satıcıdan təşkil olunmuş bazardır

D) Bazar qiymətinə olduqca cüzi təsiri olan, çoxlu sayda alıcı və satıcıdan təşkil olunmuş bazardır

E) Bazar qiymətinə əhəmiyyətli təsiri olan, çoxlu sayda alıcı və satıcıdan təşkil olunmuş bazardır

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

11. Tələbin həcmi:

A) Alıcıların almaq istədikləri və almağa qadir olduqları əmtənin miqdarıdır

B) Alıcıların almaq istəyində olmadıqları, lakin almağa qadir olduqları əmtənin miqdarıdır

C) Alıcıların almaq istəyində olmadıqları və almağa qadir olmadıqları əmtənin miqdarıdır

D) Alıcıların almaq istədikləri, lakin almağa qadir olmadıqları əmtənin miqdarıdır

E) Alıcıların həm almaq istədikləri, həm də almaq istəyində olmadıqları, lakin almağa qadir olduqları əmtənin miqdarıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

12. Tələb qanununu ifadə edin:

- A) Bütün digər amillər dəyişməz qaldıqda, bir əmtəənin qiyməti artarsa, ona olan tələbin həcmi artır
- B) Digər amillərdən asılı olmadan, bir əmtəənin qiyməti artarsa, ona olan tələbin həcmi azalır
- C) Digər amillərdən asılı olmadan, bir əmtəənin qiyməti artarsa, ona olan tələbin həcmi artır
- D) Bütün digər amillər dəyişməz qaldıqda, bir əmtəənin qiymətinin dəyişməsi ona olan tələbin həcminə heç bir təsir göstərmir
- E) Bütün digər amillər dəyişməz qaldıqda, bir əmtəənin qiyməti artarsa, ona olan tələbin həcmi azalır

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

13. Tələb əyrisinin yerdəyişməsinə səbəb ola biləcək amili müəyyən edin:

- A) Tələb əyrisi yalnız və yalnız qiymətin təsiri altında yerini dəyişə bilər
- B) Texnologiya
- C) Əlaqəli əmtəələrin qiymətləri
- D) İstehsal amillərinin qiymətləri
- E) Satıcıların sayı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

14. Aşağıdakı amillərdən hansı tələb əyrisinin yerdəyişməsinə səbəb olmur?

- A) Zövqlər
- B) Gəlir
- C) Alıcıların sayı
- D) Təxminlər

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

E) Qiymət

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

15. Təklifin həcmi:

A) Satıcıların satmaq istədikləri, lakin sata bilmədikləri məhsulun miqdarına bərabərdir

B) Satıcıların satmaq istəmədikləri, lakin satmağa qadir olduqları məhsulun miqdarına bərabərdir

C) Satıcıların satmaq istədikləri və sata bildikləri məhsulun miqdarına bərabərdir

D) Satıcıların həm satmaq istədikləri, həm də satmaq istəmədikləri, lakin satmağa qadir olduqları məhsulun miqdarına bərabərdir

E) Satıcıların satmaq istəmədikləri və sata bilmədikləri məhsulun miqdarına bərabərdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

16. Təklif qanunu:

A) Digər bütün amillər sabit qalarsa, məhsulun qiyməti artdıqda, həmin məhsul üzrə təklifin həcmi azalır

B) Digər amillərdən asılı olmadan, məhsulun qiyməti artdıqda, həmin məhsul üzrə təklifin həcmi də artır

C) Digər amillərdən asılı olmadan, məhsulun qiyməti artdıqda, həmin məhsul üzrə təklifin həcmi azalır

D) Digər bütün amillər sabit qalarsa, məhsulun qiyməti artdıqda, həmin məhsul üzrə təklifin həcmi də artır

E) Bütün digər amillər dəyişməz qaldıqda, bir məhsulun qiymətinin dəyişməsi bu məhsul üzrə təklifin həcminə heç bir təsir göstərmir

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

17. Tarazlıq:

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

- A) Müəyyən bir qiymətdə tələbin həcmnin, təklifin həcmindən çox olduğu vəziyyətdir
- B) Müəyyən bir qiymətdə tələbin həcmnin, təklifin həcmindən az olduğu vəziyyətdir
- C) Müəyyən bir qiymətdə tələbin həcmnin, təklifin həcminə bərabər olduğu vəziyyətdir
- D) Müəyyən bir qiymətdə tələbin həcmnin sabitləşməsinə xarakterizə edən vəziyyətdir
- E) Müəyyən bir qiymətdə təklifin həcmnin sabitləşməsinə xarakterizə edən vəziyyətdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

18. Tarazlıq qiymətini necə təyin etmək olar: "Tarazlıq qiyməti bazarda ..."

- A) Təklifin həcmnin maksimallaşmasını təmin edən qiymət səviyyəsidir
- B) Tələbin həcmnin təklifin həcmi üstələməsinə tənzimləyən qiymət səviyyəsidir
- C) Tələbin həcmnin maksimallaşmasını təmin edən qiymət səviyyəsidir
- D) Tələbin həcmnin təklifin həcminə bərabər olmağını tənzimləyən qiymət səviyyəsidir
- E) Təklifin həcmnin tələbin həcmi üstələməsinə tənzimləyən qiymət səviyyəsidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

19. Məhsulun bazar qiyməti tarazlıq qiymətindən artıq olarsa:

- A) Bu məhsul üzrə bazarda qıtlıq yaranar
- B) Təklif öz mümkün maksimal həddinə yetişər
- C) Bu məhsul üzrə bazarda tarazlıq yaranar
- D) Bu məhsul üzrə bazarda izafilik yaranar
- E) Təklif öz minimal həddinə yetişər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

20. Məhsulun tarazlıq qiyməti onun bazar qiymətindən yüksək olarsa:

- A) Tələb öz mümkün maksimal kəmiyyətinə çatar
- B) Bu məhsul üzrə bazarda tarazlıq yaranar
- C) Bu məhsul üzrə bazarda qıtlıq yaranar
- D) Tələb öz mümkün minimal kəmiyyətinə çatar
- E) Bu məhsul üzrə bazarda izafilik yaranar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

21. "Qiymətin öz-özünü tənzimləyərək tələbin həcmi və təklifin həcmi tarazlığa gətirəcəyi haqqında nəzəriyyə" necə adlanır?

- A) "Gözəgörünməyən əl" prinsipi
- B) Pareto qanunu
- C) Tələb qanunu
- D) Tələb və təklif qanunu
- E) Təklif qanunu

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

22. İstənilən bir qiymət səviyyəsi üzrə tələbin həcmi artması:

- A) Tarazlıq qiymətini azaldır, tarazlıq miqdarını isə artırır
- B) Tarazlıq qiyməti və tarazlıq miqdarını artırır
- C) Nə tarazlıq qiymətinə, nə də tarazlıq miqdarına təsir etmir
- D) Tarazlıq qiyməti və tarazlıq miqdarını azaldır
- E) Tarazlıq qiymətini artırır, tarazlıq miqdarını isə azaldır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

23. İstənilən bir qiymət səviyyəsi üzrə təklifin həcmnin artması:

- A) Tarazlıq qiymətini artırır, tarazlıq miqdarını isə azaldır
- B) Nə tarazlıq qiymətinə, nə də tarazlıq miqdarına təsir etmir
- C) Tarazlıq qiymətini azaldır, tarazlıq miqdarına isə təsir etmir
- D) Tarazlıq qiymətini azaldır, tarazlıq miqdarını isə artırır
- E) Tarazlıq qiyməti və tarazlıq miqdarını artırır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

24. Tələbin qiymət elastikliyinə hesablanma qaydası:

- A) Qiymətin tələbin həcminə nisbəti kimi
- B) Tələbin faiz dəyişməsinin qiymətdəki faiz dəyişməsinə nisbəti kimi
- C) Tələbin faiz dəyişməsinin qiymətin faiz dəyişməsinə hasili kimi
- D) Qiymətin faiz dəyişməsinin tələbin faiz dəyişməsinə nisbəti kimi
- E) Tələbin həcmnin qiymətə nisbəti kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

25. Tələb tam qeyri-elastik olduqda tələbin qiymət elastikliyi nəyə bərabərdir?

- A) <1
- B) >1
- C) ∞
- D) 0
- E) 1

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

26. Tələb elastik olduqda tələbin qiymət elastikliyi nəyə bərabərdir?

- A) >1
- B) <1
- C) 1
- D) ∞
- E) 0

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

27. Müəyyən dövr ərzində Alfa məhsulunun qiyməti 25 % artmış və nəticədə bu əmtəyə olan tələb 25% azalmışdır. Bu halda qeyd olunan əmtəə üzrə tələbin qiymət elastikliyi nəyə bərabərdir?

- A) 0
- B) 0.5
- C) 1
- D) 1.5
- E) 2

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

28. Müəyyən dövr ərzində Delta məhsulunun qiyməti 15 % azalmış və nəticədə bu əmtəyə olan tələb 25% artmışdır. Bu halda tələbin qiymət elastikliyi necə xarakterizə etmək olar?

- A) Tam elastik tələb
- B) Elastik tələb
- C) Vahid-elastik tələb
- D) Qeyri-elastik tələb
- E) Tam qeyri-elastik tələb

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

29. Hər hansı bir əmtəənin alıcılarının ödədiyi və satıcılarının əldə etdiyi məbləğ:

- A) Məcmu səmərədir
- B) Məcmu mənfəətdir
- C) Məcmu gəlirdir
- D) Məcmu ödənişdir
- E) Məcmu dövriyyədir

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

30. Məcmu gəlirin hesablanma qaydasını göstərin:

- A) (Əmtəənin qiyməti) x (Dövriyyə həcmi)
- B) (Əmtəənin qiyməti) x (Tələbin həcmi)
- C) (Əmtəənin qiyməti) x (Təklifin həcmi)
- D) (Əmtəənin qiyməti) x (Alışın həcmi)
- E) (Əmtəənin qiyməti) x (Satışın həcmi)

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

31. Hansı halda qiymətin artması məcmu gəlirin həcminə təsir etmir?

- A) Tam elastik tələb halında
- B) Tələb elastik olduqda
- C) Tələb vahid elastikliyə malik olduqda
- D) Tələb qeyri-elastik olduqda
- E) Tam qeyri-elastik tələb halında

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

32. Təklifin qiymət elastikliyi necə hesablanır?

- A) Təklifin həcmnin qiymətə nisbəti kimi
- B) Təklifin həcmnin faiz dəyişməsinin qiymətdəki faiz dəyişməsinə nisbəti kimi
- C) Qiymətin faiz dəyişməsinin təklifin həcmindəki faiz dəyişməsinə nisbəti kimi
- D) Qiymətin təklifin həcminə nisbəti kimi
- E) Təklifin həcmnin faiz dəyişməsinin qiymətdəki faiz dəyişməsinə hasili kimi

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

33. Təklif tam qeyri-elastik olduqda təklifin qiymət elastikliyi nəyə bərabərdir?

- A) 0
- B) <1
- C) 1
- D) >1
- E) ∞

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

34. Elastik təklif halında təklifin qiymət üzrə elastikliyi nəyə bərabərdir?

- A) ∞
- B) >1
- C) 1
- D) <1
- E) 0

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

35. Hesabat dövrü bitdikdən sonra müəyyən edirsiniz ki, həmin dövrdə firmanız məhsulun qiymətini 40% qaldırmış, müvafiq məhsula olan təklifin həcmi isə cəmi 20 % artmışdır. Bu halda qeyd olunan məhsul üzrə təklifin qiymət elastikliyi necə xarakterizə etmək olar?

A) Tam elastik təklif

B) Elastik təklif

C) Vahid elastikli təklif

D) Qeyri-elastik təklif

E) Tam qeyri-elastik təklif

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

36. Dövlətin qiymət maksimumu siyasəti ilə bağlı yanlış fikri seçin:

A) Qiymət maksimumunun tətbiqi satıcıların alıcılarla bağlı ədalətsiz qərarlar verməsinə gətirib çıxara bilər

B) Qiymət maksimumu tarazlıq qiymətindən çoxdursa, onda bu siyasətin bazara heç bir əhəmiyyətli təsiri olmayacaq

C) Qiymət maksimumu tarazlıq qiymətindən aşağıdırsa, onda bazarda qıtlıq yaranır

D) Qiymət maksimumunun tətbiqi bütün hallarda alıcıların mənafeyinə xidmət edir

E) Bu siyasətin tətbiqi bazarda müvafiq məhsul üçün uzun növbələrə səbəb ola bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

37. İstehlakçının izafi faydası necə təyin olunur?

A) "Satıcıların aldığı məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"

B) "Alıcılar tərəfindən ödənilən məbləğ" - "Satıcıların aldığı məbləğ"

C) "Satıcıların aldığı məbləğ" - "Satıcıların məsrəfləri"

D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Satıcıların məsrəfləri"

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

E) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

38. İstehsalçının izafi faydası necə müəyyən olunur?

A) "Satıcıların aldığı məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"

B) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"

C) "Satıcıların aldığı məbləğ" - "Satıcıların məsrəfləri"

D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Satıcıların məsrəfləri"

E) "Alıcılar tərəfindən ödənilən məbləğ" - "Satıcıların aldığı məbləğ"

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

39. Bazarda yaranan məcmu izafi fayda necə hesablanır?

A) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"

B) "Satıcıların aldığı məbləğ" - "Alıcılar tərəfindən ödənilən məbləğ"

C) "Alıcılar tərəfindən ödənilən məbləğ" - "Satıcıların məsrəfləri"

D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Satıcıların məsrəfləri"

E) "Satıcıların aldığı məbləğ" - "Satıcıların məsrəfləri"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

40. Dövlətin yığdığı vergi gəlirləri necə hesablanır? (burada: T – verginin həcmi; Q – satış həcmidir)

A) T / Q

B) $T \times Q$

C) $1 - (T / Q)$

D) Q / T

E) 1 – (Q / T)

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

41. Boşluğu tamamlayın: “Artur Laffer iddia edirdi ki, ...”

- A) Vergi dərəcələrinin artırılması, vergi gəlirlərinin artımına səbəb ola bilər
- B) Vergi dərəcələrinin azaldılması, vergi gəlirlərinin azalmasına səbəb ola bilər
- C) Vergi dərəcələrinin artırılması, vergi gəlirlərinin azalmasına səbəb ola bilər
- D) Vergi dərəcələrinin azaldılması, vergi gəlirlərinin artımına səbəb ola bilər
- E) Vergi dərəcələrinin dəyişdirilməsi, vergi gəlirlərinə təsir etməyəcəkdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

42. İstehsalı mənfəətə kənar təsirə (məsələn, ətraf mühitin çirkləndirilməsi) malik olan məhsulun:

- A) Sosial cəhətdən optimal miqdarı sıfıra bərabər olmalıdır
- B) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından daha azdır
- C) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarına bərabərdir
- D) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından az ola bilməz
- E) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından daha çoxdur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

43. İstehlakı məhdudlaşdırıla bilməyən və istehlak edildikcə tükənməyən əmtəələr:

- A) Təbii inhisarlardır
- B) Dəyərsiz əmtəələrdir

C) Ortaq sərvətlərdir

D) İctimai əmtəələrdir

E) Özəl əmtəələrdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition.

Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

44. Vergiqoymanın faydalılıq prinsipi “ ... ” nəzərdə tutur:

A) İnsanların hökumət xidmətlərindən aldıkları faydalara nisbətən az vergi verməli olduqlarını

B) İnsanların hökumət xidmətlərindən aldıkları faydalardan asılı olmadan sabit həcmdə vergi verməli olduqlarını

C) İnsanların hökumət xidmətlərindən aldıkları faydalar nisbətində vergi verməli olduqlarını

D) İnsanların hökumət xidmətlərindən aldıkları faydalara nisbətən çox vergi verməli olduqlarını

E) İnsanların hökumət xidmətlərindən aldıkları faydalardan asılı olmadan müntəzəm olaraq azalan həcmdə vergi verməli olduqlarını

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition.

Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

45. İqtisadi mənfəəti necə ifadə etmək olar:

A) Məcmu gəlirlə aşkar xərclərin fərqi

B) Aşkar və gizli xərclər daxil olmaqla, məcmu xərclərlə mənfəətin fərqi

C) Aşkar və gizli xərclər daxil olmaqla, məcmu xərclərlə dövriyyənin fərqi

D) Aşkar və gizli xərclər daxil olmaqla, məcmu xərclərlə məcmu gəlirin fərqi

E) Məcmu gəlirlə gizli xərclərin fərqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition.

Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

46. Mühasibat uçotu üzrə mənfəəti ifadə edin:

- A) Məcmu gəlirlə məcmu xərclərin fərqi
- B) Məcmu gəlirlə sabit xərclərin fərqi
- C) Məcmu gəlirlə dəyişən xərclərin fərqi
- D) Məcmu gəlirlə aşkar xərclərin fərqi
- E) Məcmu gəlirlə gizli xərclərin fərqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

47. Firma tərəfindən pul xərcləri tələb edən xərclər necə adlanır?

- A) Relevant xərclər
- B) Birbaşa xərclər
- C) Gizli xərclər
- D) Alternativ xərclər
- E) Aşkar xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

48. Marjinal xərclər dedikdə nə nəzərdə tutulur?

- A) Əlavə istehsal vahidi nəticəsində relevant xərclərdəki artım
- B) Əlavə istehsal vahidi nəticəsində dəyişən xərclərdəki artım
- C) Əlavə istehsal vahidi nəticəsində məcmu xərclərdəki artım
- D) Əlavə istehsal vahidi nəticəsində alternativ xərclərdəki artım
- E) Əlavə istehsal vahidi nəticəsində sabit xərclərdəki artım

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

49. Qrafiki təsvir zamanı orta məcmu xərclər (ATC) bir qayda olaraq hansı formaya malik olur?

- A) U-şəkilli əyri
- B) Sinusoidal əyri
- C) Hiperbolik əyri
- D) Parabolik əyri
- E) Düz xətt

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

50. Marjinal xərclər (MC) əyrisi ilə orta məcmu xərclər (ATC) əyrisi hər hansı bir nöqtədə kəsişir?

- A) Orta məcmu xərclərin minimum nöqtəsində
- B) Orta məcmu xərclər əyrisinin absis oxuna ən yaxın nöqtəsində
- C) Orta məcmu xərclərin maksimum nöqtəsində
- D) Orta məcmu xərclər əyrisinin koordinat başlanğıcına ən yaxın nöqtəsində
- E) Orta məcmu xərclər əyrisinin ordinat oxuna ən yaxın nöqtəsində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. Harvard University. Principles of Economics. Third edition. Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

51. Aşağıdakı alimlərdən hansı digər alimlərlə yanaşı idarəetməni də istehsal amillərindən biri hesab edirdi?

- A) Alfred Marşal
- B) Adam Smit
- C) David Rikardo
- D) Con Meynard Keyns
- E) Jan Batist Sey

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Ə.Quliyev. Menecmentin (idarəetmənin) əsasları. Dərslük. Bakı, 2001

52. Aşağıdakılardan hansı menecmentin ümumi funksiyaları ilə bağlı Anri Fayolun verdiyi ilk təsnifatda yer almayıb?

- A) Planlaşdırma
- B) Koordinasiya
- C) Nəzarət
- D) Kadrların idarə edilməsi
- E) Tənzimləmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Quliyev. Menecmentin (idarəetmənin) əsasları. Dərslük. Bakı, 2001

53. İdarəetmənin planlaşdırma funksiyasının prinsipləri hansı bənddə düzgün əks etdirilmişdir?

1. Planlaşdırmanın dəqiqliyi, düzgünlüyü prinsipi
2. Planların fakta uyğunluğu prinsipi
3. Planlaşdırmanın fasiləlik prinsipi
4. Planlaşdırmanın əhatəliliyi prinsipi
5. Planla məqsədlərin aydınlığı prinsipi
6. Planlaşdırmanın gizliliyi prinsipi

- A) 2, 4, 5
- B) 2, 3, 6
- C) 1, 3, 5
- D) 1, 4, 5
- E) 3, 4, 6

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Quliyev. Menecmentin (idarəetmənin) əsasları. Dərslük. Bakı, 2001

54. Müəssisələrdə nəzarət sisteminə aid deyil:

- A) Nəzarətin obyektı
- B) Nəzarətin subyektı
- C) Nəzarətmə texnologiyası
- D) Nəzarət metodları

E) Nəzarət normaları

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Quliyev. Menecmentin (idarəetmənin) əsasları. Dərslik. Bakı, 2001

55. Firmalarda iqtisadi təhlilin aparılmasının əsas prinsipləri hansı bənddə düzgün göstərilmişdir?

1. Təhlil və sintezin vəhdətliyi prinsipi
2. Təhlil variantlarının müqayisə olunma prinsipi
3. Təhlilin səmərəliliyi prinsipi
4. Təhlilin operativlik və vaxtında aparılması prinsipi
5. Təhlilin fasiləsizliyi prinsipi
6. Kəmiyyət və keyfiyyət müəyyənliyi prinsipi

A) 1, 2, 3, 6

B) 1, 2, 4, 6

C) 2, 3, 4, 5

D) 2, 3, 5, 6

E) 3, 4, 5, 6

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Ə.Quliyev. Menecmentin (idarəetmənin) əsasları. Dərslik. Bakı, 2001

56. Menecerin əsas vəzifələri hansılardır?

1. Kadrları idarə etmək
2. İstehsalı idarə etmək
3. İnformasiyanı idarə etmək
4. Səmərəliliyi idarə etmək
5. Keyfiyyəti idarə etmək
6. Satışı idarə etmək

A) 2, 4, 5

B) 2, 5, 6

C) 1, 2, 3

D) 2, 3, 6

E) 3, 4, 5

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

57. İstehsalla məşğul olan hər bir müəssisənin yaranması və yaşaması üçün zəruri olan amillər hansı bənddə düzgün əks olunmuşdur?

1. Keyfiyyət
2. Struktur
3. Məqsəd
4. Öhdəlik
5. Vəzifələr
6. İnnovasiya
7. Personal
8. Texnologiya

A) 1, 3, 4, 5, 7

B) 1, 3, 4, 6, 8

C) 2, 4, 5, 7, 8

D) 2, 3, 5, 7, 8

E) 3, 4, 5, 7, 8

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

58. İstehsal ilə məşğul olan hər bir təşkilatın mövcudluğu üçün zəruri olan amillərə aiddir:

- A) Vəsaitlər və kadrlar
- B) İnvəstisiya və innovasiya
- C) Mexanikləşdirmə və avtomatlaşdırma
- D) Səmərəlilik və effektivlik
- E) Marketing və reklam

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

59. Təqribən 1885 – 1920-ci illəri əhatə edən bu idarəetmə məktəbi daha çox F.U.Taylor, Frenk , Liliya Qilbretlər və Henri Hanttın işləri ilə bağlıdır:

- A) Müasir idarəetmə məktəbi
- B) Elmi idarəetmə məktəbi
- C) Klassik idarəetmə məktəbi

D) İnsani münasibətlər məktəbi

E) Ən müasir idarəetmə məktəbi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

60. Aşağıdakı proseslərdən hansının ilk dəfə irəli sürülməsi klassik idarəetmə məktəbinin adı ilə bağlıdır?

A) Əl əməyinin yüngülləşdirilməsi

B) İdarəetmə prinsiplərinin işlənilib-hazırlanması

C) İş və vaxt normaları qoyulması

D) Artıq iş üçün mükafat verilməsi

E) İdarəetmə əməyinin fiziki əməkdən ayrılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

61. Klassik idarəetmə məktəbinə görə menecmentin hansı əsas funksiyaları var?

A) Planlaşdırma, proqnozlaşdırma, motivləşdirmə, nəzarət, marketing

B) Proqnozlaşdırma, təşkilətmə, səmərələşdirmə, nəzarət, marketing

C) Təşkilətmə, innovasiya, motivləşdirmə, nəzarət, təhlil

D) Planlaşdırma, təşkilətmə, motivləşdirmə, nəzarət, marketing

E) Təşkilətmə, səmərələşdirmə, innovasiya, idarəetmə, təhlil

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

62. İlk dəfə idarəetmə prinsiplərini sistemləşdirib, bir neçə qarşılıqlı əlaqəli funksiyaları menecmentin universal funksiyaları kimi təqdim etmiş və bu xidmətlərinə görə də "Menecmentin atası" adlandırılan sahibkar və tədqiqatçı alim kimdir?

A) F.U.Teylor

B) F.Qilbret

C) H.Hantt

D) A.K.Reyli

E) A.Fayol

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

63. Klassik idarəetmə məktəbinin müəyyən etdiyi hansı üslubda (üslublarda) qanunçuluğa, məcburiyyətə və vahid liderə üstünlük verilir?

A) Liberal üslubda

B) Avtokrat üslubda

C) A) və B) doğrudur

D) Demokrat üslubda

E) B) və D) doğrudur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

64. İnsani münasibətlər və davranış məktəbinin menecmentə gətirdiyi amilləri seçin:

1. Artıq iş üçün mükafatın verilməsi

2. Motivləşdirmə

3. Əl əməyinin yüngülləşdirilməsi

4. İnsan amili

5. İdarəetmə funksiyaları

6. Rəftar və səriştə

7. Menecmentin metodları

8. Psixologiya

A) 2, 4, 6, 8

B) 2, 3, 4, 6

C) 1, 2, 3, 4

D) 2, 5, 7, 8

E) 1, 2, 3, 8

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

65. Müasir idarəetmə və ya kəmiyyət məktəbinin menecmentə gətirdiyi yeniliklərə aiddir:

- A) Menecment üslubları
- B) Motivləşdirmə
- C) İdarəetmə strukturu
- D) Psixologiya
- E) Kibernetika

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

66. Menecmentdə istifadə olunan situasiya yanaşmasının mahiyyətini izah edin:

- A) Vaxtdan asılı olmadan, mövcud situasiya ilə bağlı müxtəlif idarəetmə metodlarının tətbiq olunması və rəhbərin fərdi qabiliyyəti ilə müəyyən olunan qərarların qəbul edilməsi
- B) Vaxta görə, mövcud situasiya ilə bağlı müxtəlif idarəetmə metodlarının tətbiq olunması və rəhbərin fərdi qabiliyyəti ilə müəyyən olunan qərarların qəbul edilməsi
- C) Vaxtdan asılı olmadan, mövcud situasiya ilə bağlı müxtəlif idarəetmə metodlarının tətbiq olunması və heyətin ümumi rəyi ilə müəyyən olunan qərarların qəbul edilməsi
- D) Vaxta görə, situasiyadan asılı olmayaraq konkret idarəetmə metodunun tətbiq olunması və heyətin ümumi rəyi ilə müəyyən olunan qərarların qəbul edilməsi
- E) Vaxta görə, situasiyadan asılı olmayaraq konkret idarəetmə metodunun tətbiq olunması və rəhbərin fərdi qabiliyyəti ilə müəyyən olunan qərarların qəbul edilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

67. XX əsrin II yarısında meydana gələn menecment yanaşmalarını seçin:

1. Proses yanaşması
2. Sistem yanaşması
3. Geriləmədə idarəetmə
4. Sənaye injiniringi
5. İnnovasiya yanaşması
6. «Z» nəzəriyyəsi
7. Kompleks yanaşma
8. Kəmiyyət yanaşması

A) 1, 2, 7, 8

B) 2, 3, 5, 7

C) 3, 5, 6, 7

D) 3, 4, 6, 8

E) 4, 6, 7, 8

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

68. Kapital və nəzarət mülkiyyətinə görə müəssisələr hansı qruplara bölünür?

A) Fərdi və kollektiv müəssisələr

B) İstehsal vasitələri istehsal edən və istehlak vasitələri istehsal edən müəssisələr

C) İxtisaslaşdırılmış, universal və qarışıq müəssisələr

D) Milli, xarici və qarışıq müəssisələr

E) Formal və qeyri-formal müəssisələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

69. Aşağıdakı xüsusiyyətlər menecerlərin hansı tipinə uyğundur?

“ ... təşəbbüskardır, sərbəstdir, müəyyən qədər şöhrətpərəstdir. Kollektivlə fəxr edir, kollektivin müdafiəsinə arxayındır. Maşınlara nisbətən adamlara daha çox güvənir, əsasən sosial-psixoloji təsir metodlarına arxalanır”

A) Diaqnostik rəhbər

B) Rəis rəhbər

C) İcraçı rəhbər

D) Fəal rəhbər

E) Səmərələşdirici rəhbər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

70. Təşkilatın xarici təsir amilini seçin:

A) Məqsəd

B) Rəqiblər

- C) Kadrlar
- D) Vəzifələr
- E) Texnologiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

71. Məqsəd ilə üst-üstə düşən, həll edilən məsələyə bilavasitə aid olan informasiya necə adlanır?

- A) Yararlı informasiya
- B) İqtisadi informasiya
- C) Relevant informasiya
- D) Statistik informasiya
- E) Xarici informasiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

72. Əhatə dairəsinə görə informasiya sistemləri hansı altsistemlərə bölünür?

- A) Mərkəzləşdirilən və qeyri-mərkəzləşdirilən sistemlər
- B) İstehsalat və elmi-texniki sistemlər
- C) Əl ilə işlənən, mexanikləşdirilmiş və avtomatlaşdırılmış sistemlər
- D) Sadə və mürəkkəb sistemlər
- E) Lokal və kompleks sistemlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

73. Menecmentin planlaşdırma funksiyası özündə ehtiva edir:

- A) İstehsalın, kadrların və maliyyənin planlaşdırılmasını
- B) İnnovasiyanın, keyfiyyətin və səmərəliliyin planlaşdırılmasını
- C) İstehsalın, marketinqin və satışın planlaşdırılmasını

- D) Kadrların, maliyyənin və təchizatın planlaşdırılmasını
- E) İnvəstisiyanın, innovasiyanın və istehsalın planlaşdırılmasını

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

74. K.Alderferin tələbat nəzəriyyəsinə əsaslanan tələbat növünü göstərin:

- A) Özünüifadə tələbatı
- B) Fizioloji tələbat
- C) Şöhrətə tələbat
- D) Şəxsi inkişaf tələbatı
- E) Təhlükəsizlik tələbatı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

75. Aşağıdakılardan hansı menecmentin köməkçi funksiyalarına aiddir?

- A) Maliyyə
- B) Planlaşdırma
- C) Nəzarət
- D) Təşkilətmə
- E) Motivləşdirmə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

76. Boşluğu tamamlayın: “ ... rəhbər işçinin müəssisənin müəyyən işlərini yerinə yetirmək üçün işçilərdən, təşkilatın maddi və maliyyə ehtiyatlarından istifadə etmək hüququdur”

- A) Hakimiyyət
- B) İdarəetmə
- C) Səlahiyyət
- D) Nüfuz

E) Məsuliyyət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ağasəf İmran. Menecment. Dərslik. Bakı, 2007

77. Bazarda texnoloji yeniliklər, ETLKİ üzrə bölmələrdən, marketing, satış şöbələrindən, ticarət vasitəçilərindən, son istehlakçılardan daxil olan yenilənmələr barədə məlumatların toplanması əməliyyatları innovasiya prosesinin hansı mərhələsi üçün xarakterikdir?

A) Məhsul üzrə marketing proqramına əsasən yeni məmulatın istehsalına başlanılması barədə qərarın qəbul edilməsi

B) Yeni məhsulun iqtisadi səmərəliliyinin təhlili, marketing proqramının işlənilib hazırlanması

C) Yeni məhsulun yaradılması

D) Ortaya çıxmış ideyalar arasında seçimin aparılması və yeni məhsul barədə ideyanın formalaşdırılması

E) Daxil olmuş ideyaların sistemləşdirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: И.Н.Герчикова. Менеджмент (учебник). Второе издание, переработанное и дополненное. Банки и биржи. Издательское объединение ЮНИТИ. Москва, 1995

78. Meydanagəlmə mənbəyinə görə innovasiyanın növünə aiddir:

A) Şirkətin girişindəki innovasiya

B) Radikal innovasiya

C) İstehsalatın tələblərindən irəli gələn innovasiya

D) Modifikasiya innovasiyası

E) Müəssisənin sistem strukturunun innovasiyası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ramiz Hübətov. İnnovasiya menecmenti (Mühazirələr konspekti) Azərbaycan Dövlət Neft Akademiyası. Bakı, 2012

79. Daxili vençur layihəsinin Start-Up mərhələsinə aid olan alt-mərhələni seçin:

A) Seed mərhələsi

B) Layihənin və ya məhsulun alfa versiyası

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

C) İPO mərhələsi

D) Genişləndirmə mərhələsi

E) İşə salma mərhələsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ramiz Hübətov. İnnovasiya menecmenti (Mühazirələr konspekti) Azərbaycan Dövlət Neft Akademiyası. Bakı, 2012

80. Kiçik, o cümlədən innovasiyalı müəssisələri müqavilələr əsasında dəstəkləyən strukturlar necə adlanır?

A) Texnopolis

B) Biznes inkubatoru

C) Texnopark

D) Biznes-infrastrukturları

E) Biznes-mələklər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ramiz Hübətov. İnnovasiya menecmenti (Mühazirələr konspekti) Azərbaycan Dövlət Neft Akademiyası. Bakı, 2012

81. Texnoparkda mövcud olması vacib olmayan struktur vahidini seçin:

A) Elmi mərkəz

B) Ticarət təşkilatı

C) Biznes inkubatoru

D) İnjiniring mərkəzi

E) Təcrübə zavodu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ramiz Hübətov. İnnovasiya menecmenti (Mühazirələr konspekti) Azərbaycan Dövlət Neft Akademiyası. Bakı, 2012

82. Tədqiqat layihələrinə aiddir:

A) Pioner xarakterli layihələr

B) Təşəbbüs xarakterli layihələr

C) Qabaqlayıcı layihələr

D) Modernizasiya layihələri

E) Multilayihələr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ramiz Hübətov. İnnovasiya menecmenti (Mühazirələr konspekti) Azərbaycan Dövlət Neft Akademiyası. Bakı, 2012

83. Meydana çıxma formasına görə innovasiya fəaliyyətindən alınan səmərə növünü göstərin:

A) İqtisadi səmərə

B) Sosial səmərə

C) Ekoloji səmərə

D) Yeniliklərin satılmasından əldə olunan səmərə

E) Elmi-texniki səmərə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ramiz Hübətov. İnnovasiya menecmenti (Mühazirələr konspekti) Azərbaycan Dövlət Neft Akademiyası. Bakı, 2012

84. İdarəetmənin birbaşa təsir metodlarına aiddir:

A) İnzibati təsir metodları

B) Kibernetik metodlar

C) Riyazi metodlar

D) Statistik metodlar

E) Tədqiqi metodlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İ.B.Əmirov, Z.E.Hacıyeva. Menecment. Bakı, 2015

85. Aşağıdakılardan hansı Piter Loranjin strateji planlaşdırmaya daxil etdiyi fəaliyyətlərə aid deyil:

- A) Resursların bölüşdürülməsi
- B) Xarici mühitə adaptasiya
- C) Elmi-texniki tərəqqinin vacibliyinin əsaslandırılması
- D) Daxili koordinasiya
- E) Təşkilati strateji uzaqgörənlik

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İ.B.Əmirov, Z.E.Hacıyeva. Menecment. Bakı, 2015

86. Strategiyanın “Cəmləşmiş (məhdud) artım” qrupuna aid olan növünü seçin:

- A) Üfüqi diversifikasiya strategiyası
- B) Bazarın inkişafı strategiyası
- C) Geriyə doğru birləşmə strategiyası
- D) Xərclərin azaldılması strategiyası
- E) Ləğvetmə strategiyası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ə.H.Ələkbərov, M.Ə.Vəliyev, S.H.Pürhani. Menecment. Ali məktəblər üçün dərslik. Bakı, 2013

87. Strategiyanın “Birgə artım” qrupuna aid olan növünü seçin:

- A) Əmtəənin təkmilləşdirilməsi strategiyası
- B) Mərkəzləşdirilmiş diversifikasiya strategiyası
- C) Biranlıq müvəffəqiyyət strategiyası
- D) Bazar mövqeyinin möhkəmləndirilməsi strategiyası
- E) Mütərəqqi birləşmə strategiyası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ə.H.Ələkbərov, M.Ə.Vəliyev, S.H.Pürhani. Menecment. Ali məktəblər üçün dərslik. Bakı, 2013

88. Hansı bənd zəif firmaların strategiya seçimində həyata keçirdiyi siyasətə misal ola bilər?

- A) Firma üçün yeni olan sahələrdə biznesi gücləndirmək
- B) Özlərinin liderlik vəziyyətindən maksimum dərəcədə istifadə etmək və öz vəziyyətini daha da möhkəmləndirmək
- C) Əgər sahədə inkişaf aşağı düşürsə, onda diversifikasiyadan istifadə etmək
- D) Firmanı artıma aparan strategiyayı seçməli, əgər belə strategiyalar yoxdursa, onda firma hazırda fəaliyyət göstərdiyi sahəni tərk etməlidir
- E) Əgər sahədə inkişaf müvəffəqiyyətlə gedirsə, onda strategiya cəmləşmiş (məhdud) artım və birgə artım əsasında seçilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ə.H.Ələkbərov, M.Ə.Vəliyev, S.H.Pürhani. Menecment. Ali məktəblər üçün dərslik. Bakı, 2013

89. Məqsədəuyğun formada gələcək haqqında məlumatların direktivə çevrilməsi, müəyyən vasitələrin köməkliliyi ilə nəzərdə tutulan məqsədə nail olunması üçün insan fəaliyyətinin gələcəyə layihələndirilməsi necə adlanır?

- A) Proqnozlaşdırma
- B) Proqramlaşdırma
- C) Layihələndirmə
- D) Planlaşdırma
- E) Büdcələşdirmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ə.H.Ələkbərov, M.Ə.Vəliyev, S.H.Pürhani. Menecment. Ali məktəblər üçün dərslik. Bakı, 2013

90. Strateji menecment:

- A) Şirkətin uzunmüddətli məqsədlərinə nail olmağa yönəlmiş fəaliyyətlərin məcmusudur
- B) Şirkətin bütün növ məqsədlərinə nail olmağa yönəlmiş fəaliyyətlərin məcmusudur
- C) Şirkətin missiyasına nail olmağa yönəlmiş fəaliyyətlərin məcmusudur
- D) Şirkətin qısamüddətli məqsədlərinə nail olmağa yönəlmiş fəaliyyətlərin məcmusudur
- E) Menecmentin ən müasir və əhəmiyyətli növü olub, şirkətin perspektiv fəaliyyətində xüsusi rola malikdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

91. Strateji menecmentin mahiyyəti aşağıdakı hansı suallarda öz təcəssümünü tapmışdır?

1. Cari halda müəssisənin ümumi vəziyyəti nədən ibarətdir?
2. Müəssisə cari vəziyyətinə nail olması üçün hansı işləri həyata keçirmişdir (X tədbirlər planı)?
3. Müəssisə üç, beş və ya on ildən sonra hansı mövqeni tutmaq niyyətindədir?
4. Arzuolunan mövqeni tuta bilmək üçün müəssisə nə etməli və hansı yollara müraciət etməlidir (Y tədbirlər planı)?
5. X və Y tədbirlər planı arasındakı əsas fərq nədən ibarətdir?
6. Y tədbirlər planının gözlənilən səmərəliliyi nəyə bərabər olacaq?

A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 4, 6

D) 1, 3, 4

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

92. Təşkilatın ətraf mühitin dəyişmələrinə əvvəlcədən planlaşdırılmış reaksiyası, arzuolunan nəticələrə çatmaq üçün onun fəaliyyət xətti necə adlanır?

A) Politika

B) Taktika

C) Strategiya

D) Missiya

E) Vizyon

Testin çətinlik dərəcəsi: asan

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

93. Strateji idaretmənin inkişafının büdcələşdirmə mərhələsi hansı dövrü əhatə edir?

A) 1880-1930

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

B) 1890-1940

C) 1900-1950

D) 1910-1960

E) 1920-1970

Testin çətinlik dərəcəsi: asan

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

94. Strateji idaretmənin inkişafının uzunmüddətli planlaşdırma mərhələsi hansı dövrü əhatə edir?

A) 1935-1945

B) 1940-1950

C) 1945-1955

D) 1950-1960

E) 1955-1965

Testin çətinlik dərəcəsi: asan

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

95. Strateji idaretmənin inkişafının strateji planlaşdırma mərhələsi hansı dövrü əhatə edir?

A) 1941-1960

B) 1946-1965

C) 1951-1970

D) 1956-1975

E) 1961-1980

Testin çətinlik dərəcəsi: asan

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

96. Strateji idaretmənin inkişafının strateji menecment mərhələsi hansı dövrü əhatə edir?

A) 1960 -ci ildən indiyədək

B) 1965 -ci ildən indiyədək

C) 1970 -ci ildən indiyədək

D) 1975 -ci ildən indiyədək

E) 1980 -ci ildən indiyədək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

97. İ.Ansoff idarəetmə sistemlərinin təsnifatını hansı qaydada vermişdir?

A) Büdcələşdirmə - uzunmüddətli planlaşdırma - strateji planlaşdırma - strateji menecment

B) İcraya nəzarət əsasında idarəetmə - qısamüddətli planlaşdırma - ortamüddətli planlaşdırma - uzunmüddətli planlaşdırma

C) Büdcələşdirmə - qısamüddətli planlaşdırma - ortamüddətli planlaşdırma - uzunmüddətli planlaşdırma

D) İcraya nəzarət əsasında idarəetmə - uzunmüddətli planlaşdırma - strateji planlaşdırma - strateji menecment

E) Büdcələşdirmə - icraya nəzarət əsasında idarəetmə - uzunmüddətli planlaşdırma - strateji planlaşdırma

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

98. Divizional struktura malik iri firmalar bir qayda olaraq hansı səviyyələrdə strateji qərarlar qəbul edirlər?

A) Divizional-işgüzar-funksional

B) Korporativ-işgüzar-funksional

C) Xətti-divizional-funksional

D) Xətti-regional-divizional

E) Divizional-korporativ-funksional

Testin çətinlik dərəcəsi: orta

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

99. Strateji menecmentin "Firma strategiyasının planlaşdırılması" funksiyasının alt elementlərinə aiddir:

- A) Təşkilətmə-proqnozlaşdırma-büdcələşdirmə
- B) Proqnozlaşdırma-təşkilati strategiyanın işlənilib hazırlanması-büdcələşdirmə
- C) Nəzarət-motivasiya-koordinasiya
- D) Koordinasiya-proqnozlaşdırma-təşkilati strategiyanın işlənilib hazırlanması
- E) Proqnozlaşdırma-təşkilətmə-büdcələşdirmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Приднестровский Государственный Университет им. Т.Г.Шевченко.
Стратегический Менеджмент (Учебное пособие). Тирасполь, 2017

100. Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qurumlar bəzədə aşağıdakı mülahizələrdən hansı doğrudur?

- A) Sənaye müəssisələri, idarələr, təşkilatlar mühasibat uçotu aparmağa borclu deyillər
- B) Xeyriyyə cəmiyyətlərindən fərqli olaraq, kommersiya təşkilatları mühasibat uçotu aparmağa borcludurlar
- C) Kommersiya təşkilatları mühasibat uçotu aparmağa borclu deyillər
- D) Büdcə təşkilatları mühasibat uçotu aparmağa borclu deyillər
- E) Bütün müəssisələr, idarələr, təşkilatlar və başqaları mühasibat uçotu aparmağa borcludurlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

101. Aşağıdakılardan hansı uçotun idarəetmə obyektləri üzərindəki nəzarət vəzifəsinə aid deyildir?

- A) Müəssisə təsərrüfat fəaliyyətində faktiki olaraq icra olunmuş əməliyyatlara dair tam həcmdə informasiyaların idarəetmə üçün hazırlanması
- B) İcra olunmuş təsərrüfat əməliyyatlarının iqtisadi cəhətdən faydalı olması
- C) Təsərrüfat əməliyyatının hüquqi cəhətdən əsaslandırılması

D) Müəssisə təbəçiliyində fəaliyyət göstərən bütün obyektlərin təsərrüfat fəaliyyətləri göstəricilərinin vahid uçot sistemi kimi əks olunması

E) Etibarlı və düzgün uçot informasiyalarının hazırlanması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

102. Mühasibat uçotunun nəzarət funksiyası hansı formalarda yerinə yetirilir?

A) İlkin nəzarət - orta nəzarət - sonrakı nəzarət

B) İlkin nəzarət - cari nəzarət - strateji nəzarət

C) Qısamüddətli nəzarət - ortamüddətli nəzarət - uzunmüddətli nəzarət

D) İlkin nəzarət - cari nəzarət - sonrakı nəzarət

E) Cari nəzarət - orta nəzarət - strateji nəzarət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

103. İcra olunmuş təsərrüfat əməliyyatının mühasibat uçotunda yazılı formada hüquqi sənəd kimi rəsmiyyətə salınması necə adlanır?

A) İntinventarlaşma

B) Sənədləşmə

C) Qiymətləndirmə

D) İkitərəfli yazılış

E) Mühasibat balansı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

104. Kalkulyasiya nədir?

A) Hər bir məhsulun istehsalına çəkilən cəmi xərclərin hesablanması üsuludur

B) Müəssisə üzrə müəyyən dövr ərzində məhsulların istehsalına çəkilən məcmu xərclərin hesablanması üsuludur

C) Hər bir məhsul vahidinə düşən gəlir və xərclərin əsasında məhsul vahidinin gətirdiyi mənfəətin hesablanması üsuludur

D) Hər bir məhsul vahidinin istehsalına sərf olunmuş və maya dəyərini təşkil edən hesablama üsuludur

E) Müəssisə üzrə müəyyən dövr ərzində əldə edilmiş gəlirlərin və çəkilən məcmu xərclərin əsasında müəssisə mənfəətinin hesablanması üsuludur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

105. Aşağıdakılardan hansı dövriyyədən kənar aktivdir?

A) Yanacaq

B) Ehtiyat hissələri

C) Xammal

D) İşçi və məhsuldar heyvanlar

E) Yarımfabrikatlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

106. Aşağıdakılardan hansı dövriyyə aktividir?

A) Maşın və avadanlıqlar

B) Bitməmiş tikinti

C) Material ehtiyatları

D) Uzunmüddətli maliyyə qoyuluşları

E) Çoxillik əkinlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

107. Aşağıdakılardan hansı qeyri-maddi aktivdir??

A) Binalar

B) Tikililər

C) Hesablama texnikası

D) Əmtəə nişanları

E) Pul vəsaitləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

108. Müəssisənin yaradılması tarixinə, nizamnamə fondu əsasında tərtib olunan balans necə adlanır?

A) Cari balans

B) Giriş balansı

C) Birləşmə balansı

D) Bölüşdürülmə balansı

E) Ləğvolunma balansı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

109. Mühasibat balansının aktiv hissəsinə aid olan elementləri seçin:

1. Gələcək dövrün gəlirləri

2. İstehlak fondları

3. Qeyri-maddi aktivlər

4. Uzunmüddətli maliyyə qoyuluşları

5. Uzunmüddətli bank kreditləri

6. Debitorlarla hesablaşmalar

A) 1, 2, 6

B) 2, 3, 4

C) 4, 5, 6

D) 1, 2, 5

E) 3, 4, 6

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

110. Mühasibat balansının passiv hissəsinə aid olan elementləri seçin:

1. Qısamüddətli bank kreditləri
2. Hazır məhsul
3. Sair ehtiyatlar və məsrəflər
4. Təsisçilərlə hesablaşmalar
5. Malsatan və podratçılara verilmiş avanslar
6. Nizamnamə kapitalı

A) 1, 4, 6

B) 1, 3, 5

C) 2, 3, 4

D) 2, 3, 5

E) 3, 4, 6

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

111. Aşağıdakılar hansı hesabın subhesablarıdır?

- yanacaq
- tikinti materialları
- ehtiyat hissələri

A) Kassa

B) Malsatan və podratçılarla hesablaşmalar

C) Materiallar

D) Əsas vəsaitlər

E) Qeyri-maddi aktivlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

112. Kassada aparılan inventarlaşma nəticəsində əskikgəlmə aşkar edildikdə müvafiq məbləğ kimdən tutulur?

A) Müəssisə rəhbərindən

B) Baş mühasibdən

C) Kassirdən

D) Baş mühasib və kassirdən

E) Müəssisə rəhbəri və baş mühasibdən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

113. Müəssisədə aparılan inventarlaşma nəticəsində artıqgəlmə müəyyən olunduqda hansı müxabirləşmə aparılır?

A) Dt "Hesablaşma hesabı" ; Kt "Mənfəət və zərər"

B) Dt "Əsas vəsaitlər" ; Kt "Hesablaşma hesabı"

C) Dt "Əsas vəsaitlər" ; Kt "Mənfəət və zərər"

D) Dt "Kassa" ; Kt "Mənfəət və zərər"

E) Dt "Mənfəət və zərər" ; Kt "Kassa"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

114. Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay qoyulan əsas vəsaitlər mədaxil edildikdə hansı müxabirləşmə aparılır?

A) Dt "Əsas vəsaitlər" ; Kt "Əlavə kapital: Əvəzsiz olaraq alınmış sərvət"

B) Dt "Əsas vəsaitlər" ; Kt "Əlavə kapital: Emissiya gəliri"

C) Dt "Əsas vəsaitlər" ; Kt "Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"

D) Dt "Əsas vəsaitlər" ; Kt "Təsisçilərlə hesablaşmalar: Nizamnamə (yığım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar"

E) Dt "Əsas vəsaitlər" ; Kt "Təsisçilərlə hesablaşmalar: Gəlirlərin ödənməsi üzrə hesablaşmalar"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

115. Əməyin ödənilməsinin hansı formasında əmək haqqının həcmi hər bir məhsul istehsalı üzrə deyil, görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur?

A) Vaxtamuzd

B) Vaxtamuzd-mükafatlı

C) İşəmuzd-mükafatlı

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

D) İşəmuzd

E) Akkord

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

116. Sənaye müəssisələrində fəhlə heyətinə əmək haqqı, əməyin ödənilməsinin əsasən hansı forması üzrə ödənilir?

A) Akkord

B) İşəmuzd

C) A) və D)

D) Vaxtamuzd

E) A) və B)

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

117. Məzuniyyət günlərinin əmək haqqlarını müəyyənləşdirmək üçün zəruri prosedurların düzgün ardıcılığını seçin:

1. Məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmini 12-yə bölmək

2. Məzuniyyətdən əvvəlki 9 təqvim ayının əmək haqqının cəmini 9-a bölmək

3. Məzuniyyətdən əvvəlki 6 təqvim ayının əmək haqqının cəmini 6-ya bölmək

4. Alınan məbləği ayın təqvim günlərinin miqdarına bölmək

5. Alınan məbləği ayın təqvim günlərinin orta rüblük miqdarına bölmək

6. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına bölmək

A) 1, 2

B) 2, 5

C) 1, 6

D) 3, 6

E) 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

118. Əgər işçi işdən azad olunaraq başqa müəssisədə işləməyə keçirsə, onun hər istifadə olunmayan məzuniyyət ayına neçə gün məzuniyyət verilməlidir?

- A) 1 gün
- B) 2 gün
- C) 4 gün
- D) 5 gün
- E) 3 gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

119. Mövcud qanunvericiliyə görə işçi müəssisədən vəzifəsinin ixtisar olunması ilə əlaqədar azad olunursa, ona hansı həcmdə yardım ödənilməlidir?

- A) Bir həftəlik əmək haqqı həcmində
- B) İki həftəlik əmək haqqı həcmində
- C) Bir aylıq əmək haqqı həcmində
- D) Altı həftəlik əmək haqqı həcmində
- E) İki aylıq əmək haqqı həcmində

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

120. Aşağıdakılardan hansılar müəssisənin kənar auditini apara bilər?

- A) Müəssisənin mülkiyyət sahibləri
- B) Müəssisənin səhmdarları
- C) Müəssisənin təsisçiləri
- D) Müəssisənin mühasibləri
- E) Heç bir cavab doğru deyil

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

121. Audit qurtardıqdan sonra müvafiq iş sənədləri kimdə qalır?

- A) Müəssisənin mülkiyyəti kimi müəssisə rəhbərliyində
- B) Auditorun mülkiyyəti kimi auditorada
- C) Bir nüsxə müəssisə rəhbərliyində, bir nüsxə isə auditorada
- D) Müəssisənin mülkiyyəti kimi onun audit aparılan bölməsində
- E) Bir nüsxə müəssisənin audit aparılan bölməsində, bir nüsxə isə auditorada

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

122. Auditor peşəsinin məqsədinə nail olmaq üçün cəmiyyətin bu peşəyə aid olan əsas tələblərinə aiddir:

- A) Obyektivlik
- B) Məxfilik
- C) Peşə normaları
- D) Peşəkarlıq
- E) Peşə davranışı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

123. Azərbaycan Respublikasında mövcud olunan qanunvericiliyinə görə istehsala silinən material ehtiyatlarının faktiki maya dəyəri ehtiyatların qiymətləndirilməsinin əsasən hansı metodu ilə müəyyənləşdirilir?

- A) Vaxta görə birinci alınanların maya dəyəri üzrə (FIFO)
- B) Orta maya dəyəri
- C) Vaxta görə sonuncu alınanların maya dəyəri üzrə (LIFO)
- D) Yalnız A) və C) doğrudur
- E) A), B) və C) doğrudur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

124. Bir qayda olaraq müəssisələrə daxil olan materiallar üzərində nəzarətlə müəssisənin hansı şöbəsi məşğul olur?

- A) Mühasibat uçotu şöbəsi
- B) Satış şöbəsi
- C) İqtisadi təhlil və proqnozlaşdırma şöbəsi
- D) Maddi-texniki təchizat şöbəsi
- E) Keyfiyyətə nəzarət şöbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

125. Məhsul istehsalının əsasını təşkil edən materiallar "Materiallar" hesabının aşağıdakı hansı subhesabları ilə uçota alınır?

1. Xammal və materiallar
2. Yanacaq
3. Satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar, konstruksiyalar və detallar
4. Tara və tara materialları
5. Tikinti materialları
6. Sair materialları

- A) 1, 3
- B) 2, 3
- C) 1, 2
- D) 4, 5
- E) 3, 6

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

126. Müəssisəyə həqiqi daxil olmuş materialların mədaxili üzrə hansı müxabirləşmə aparılır?

- A) Dt "Materialların tədarüku və əldə edilməsi"; Kt "Materiallar"
- B) Dt "Materialların tədarüku və əldə edilməsi"; Kt "Hesablaşma hesabı"
- C) Dt "Materiallar"; Kt "Materialların tədarüku və əldə edilməsi"

D) Dt "Materialların tedarükü və əldə edilməsi" ; Kt "Malsatan və podratçılarla hesablaşmalar"

E) Dt "Materiallar" ; Kt "Hesablaşma hesabı"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

127. Materialların kənara satışı hansı müxabirləşmə ilə uçotda əks etdirilir?

A) Dt "Hesablaşma hesabı" ; Kt "Sair aktivlərin satışı"

B) Dt "Materialların tedarükü və əldə edilməsi" ; Kt "Materiallar"

C) Dt "Hesablaşma hesabı" ; Kt "Materiallar"

D) Dt "Kassa" ; Kt "Materiallar"

E) Dt "Sair aktivlərin satışı" ; Kt "Materiallar"

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

128. Şerti-natural ölçü vahidlərini göstərin:

1. Saat

2. Adam*Saat

3. Maşın*Saat

4. kVatt

5. Metr

6. AZN

7. Dollar

8. kVatt*Saat

A) 2, 3, 4

B) 1, 4, 5

C) 1, 6, 7

D) 2, 3, 8

E) 1, 4, 8

Testin çətinlik dərəcəsi: asan

İstinad: Г.Н. Алексеева. Теория бухгалтерского учета. Тамбов (издательство ТГТУ), 2004

129. İcarəyə verənlə icarədar arasında bağlanmış müqavilədə əsasən nə əks olunmalıdır?

- A) İcarəyə verilən əsas vəsaitin forması, əsas göstəriciləri və dəyəri
- B) İcarə vaxtı və icarə haqqının məbləği
- C) İcarəyə götürülən əmlakın təmiri və bərpa olunması ilə əlaqədar olan öhdəliklər
- D) Yalnız A) və B) doğrudur
- E) A), B) və C) doğrudur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

130. Əsas vəsaiti icarəyə verən müəssisə üçün əldə etdiyi icarə haqqı uçotda necə əks olunur?

- A) Dt "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar" ; Kt "Hesablaşma hesabı"
- B) Dt "Mənfəət və zərər" ; Kt "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar"
- C) Dt "Hesablaşma hesabı" ; Kt "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar"
- D) Dt "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar" ; Kt "Mənfəət və zərər"
- E) Dt "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar" ; Kt "Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi"

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

131. İcarəyə verilən əsas vəsaitə görə köhnəlməni kim hesablayır və bu zaman hansı müxabirləşmə aparılır?

- A) İcarəyə verən müəssisə:
Dt "Əsas vəsaitlər: Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi"
Kt "Mənfəət və zərər"
- B) İcarəyə götürən müəssisə:
Dt "Əsas vəsaitin köhnəlməsi"
Kt "Mənfəət və zərər"
- C) İcarəyə verən müəssisə:
Dt "Mənfəət və zərər"
Kt "Əsas vəsaitin köhnəlməsi"

D) İcarəyə götürən müəssisə:
Dt "Mənfəət və zərər"
Kt "Əsas vəsaitin köhnəlməsi"

E) İcarəyə verən müəssisə:
Dt "Mənfəət və zərər"
Kt "Əsas vəsaitlər: Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi"

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühəsibat uçotu və audit. Dərslik. Bakı, 2006

132. İcarədar müəssisəyə ödədiyi icarə haqqını uçotda necə əks etdirir?

A) Dt "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar" ; Kt "Ümumi istehsalat xərcləri"

B) Dt "Əsas istehsalat" ; Kt "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar"

C) Dt "Mənfəət və zərər" ; "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar"

D) Dt "Hesablaşma hesabı" ; "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar"

E) Dt "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar" ; Kt "Ümumi təsərrüfat xərcləri"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühəsibat uçotu və audit. Dərslik. Bakı, 2006

133. Qeyri-maddi aktivlərin məxaric olunması zamanı hansı müxabirləşmə aparılır?

A) Dt "Sair aktivlərin satışı" ; Kt "Qeyri-maddi aktivlər"

B) Dt "Qeyri-maddi aktivlər" ; Kt "Hesablaşma hesabı"

C) Dt "Kassa" ; Kt "Qeyri-maddi aktivlər"

D) Dt "Hesablaşma hesabı" ; Kt "Qeyri-maddi aktivlər"

E) Dt "Qeyri-maddi aktivlər" ; Kt "Sair aktivlərin satışı"

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühəsibat uçotu və audit. Dərslik. Bakı, 2006

134. Əsas vəsaitlərin podrat üsulu ilə təmiri prosedurlarının düzgün ardıcılığını seçin:

1. Müəssisənin tərkibində təmir-tikinti qrupu təsis olunur

2. İxtisaslaşdırılmış tikinti təşkilatı ilə müqavilə bağlanılır və təmir işlərinin aparılması podratçı təşkilata tapşırılır

3. Təmirə bağlı aparılan bütün faktiki məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə

keçirilir

4. Təmir işlərinə aid bütün məsrəflərin uçotu müəssisənin özünün mühasibatlığında aparılır
5. Əsas vəsaitin təmiri ilə əlaqədar olan bütün məsrəflər podratçı təşkilatın mühasibatlığında uçota alınır
6. Podratçı tikinti təşkilatları tərtib olunmuş smeta əsasında yerinə yetirilən işlərin həcminə müvafiq olaraq sifarişçi təşkilata hesab-qaimə təqdim edir, hesab-qaiməyə əsasən yerinə yetirilən təmir işlərinin dəyərini sifarişçi təşkilat podratçı təşkilata ödəyir
7. Təmir üzrə hesablaşmaların uçotu 60 №-li «Malsatan podratçılarla hesablaşmalar» hesabında aparılır
8. Sərf olunmuş məsrəflər «Köməkçi istehsalat» hesabında uçota alınır

A) 1, 4, 5, 8

B) 2, 3, 6, 7

C) 3, 4, 6, 8

D) 1, 3, 4, 8

E) 2, 5, 6, 7

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

135. Müəssisələrdə böyük həcmdə təmir işlərinin aparılmasını təmin etmək üçün formalaşdırılan təmir fondu hansı hesab vasitəsilə uçota alınır?

A) Ehtiyat kapitalı

B) Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar

C) Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

D) Mənfəət və zərər

E) Əlavə kapital

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

136. Əsas vəsaitlər hansı beynəlxalq maliyyə hesabatı standartı vasitəsilə uçota alınır?

A) MHBS 2

B) MHBS 1

C) MHBS 16

D) MHBS 18

Rəy və təklifləriniz üçün tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz

E) MHBS 38

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

137. Aktivlərin dəyərdən düşməsi (dəyərsizləşməsi) hansı beynəlxalq maliyyə hesabatı standartı vasitəsilə uçota alınır?

A) MHBS 32

B) MHBS 33

C) MHBS 34

D) MHBS 35

E) MHBS 36

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

138. Aktiv hesabı seçin:

A) Verilmiş avanslar üzrə hesablaşmalar

B) Yolda olan köçürmələr

C) Sosial sığorta və təminat üzrə hesablaşmalar

D) Qiymətləndiriləcək ehtiyatlar

E) Gələcək dövrlərin gəlirləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

139. Aşağıdakılardan hansı aktiv hesabdır?

A) Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar

B) Nizamnamə kapitalı

C) Malsatan və podratçılarla hesablaşmalar

D) Uzunmüddətli borclar

E) Banklarda olan xüsusi hesablar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

140. Aktiv hesaba aid olanı seçin:

- A) İddialar üzrə hesablaşmalar
- B) Alıcılar və sifarişçilərlə hesablaşmalar
- C) Pul sənədləri
- D) Əmlak və şəxsi sığorta üzrə hesablaşmalar
- E) Ehtiyat kapitalı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

141. Passiv hesabı seçin:

- A) Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər
- B) Törəmə müəssisələrlə hesablaşmalar
- C) İşçilər üçün bank kreditləri
- D) Təhtəlhəsab şəxslərlə hesablaşmalar
- E) Alınmış sərvətlər üzrə ƏDV

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

142. Aşağıdakılardan hansı passiv hesabdır?

- A) Qeyri-maddi aktivlərin köhnəlməsi
- B) Ümumiistehsalat xərcləri
- C) Maddi sərvətlərin yenidən qiymətləndirilməsi
- D) Uzunmüddətli icarəyə götürülmüş əsas vəsaitlər
- E) Materialların dəyərindən kənarlaşmalar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

143. Passiv hesaba aid olanı seçin:

- A) Məhsul (iş, xidmət) satışı
- B) Kassa
- C) Qısamüddətli maliyyə qoyuluşları
- D) Büdcə ilə hesablaşmalar
- E) Materiallar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühəsibat uçotu və audit. Dərslik. Bakı, 2006

144. Aktiv-passiv hesabı seçin:

- A) Alınmış ödənişlərin və öhdəliklərin təminatı
- B) Uzunmüddətli borclar
- C) Təsərrüfatdaxili hesablaşmalar
- D) Məqsədli maliyyələşmələr və daxilolmalar
- E) Kommersiya xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühəsibat uçotu və audit. Dərslik. Bakı, 2006

145. Aşağıdakılardan hansı aktiv-passiv hesabdır?

- A) Qısamüddətli borclar
- B) İcarəyə götürülmüş əsas vəsaitlər
- C) Yüklənmiş mallar
- D) Mallar
- E) Məhsul (iş, xidmət) satışı

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühəsibat uçotu və audit. Dərslik. Bakı, 2006

146. Balansarxası hesabı seçin:

- A) Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar
- B) Bitməmiş işlər üzrə yerinə yetirilmiş mərhələlər
- C) Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətləri
- D) Xidmətedici istehsalat və təsərrüfatlar
- E) Böyüdülməkdə və kökəldilməkdə olan heyvanlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006

147. Gəlir vergisi hansı beynəlxalq maliyyə hesabatı standartı vasitəsilə uçota alınır?

- A) MHBS 10
- B) MHBS 12
- C) MHBS 16
- D) MHBS 18
- E) MHBS 40

Testin çətinlik dərəcəsi: orta

İstinad: Qəhrəman Rəsul oğlu Rzayev. Mühasibat uçotu və audit. Dərslik. Bakı, 2006